



MULTİKULTURALİZM İLİ

2016

Azsayılı xalqların mədəniyyəti onların folklor nümunələrində də yaşadılır

Tolerantlığı ilə seçilən Azərbaycan azsayılı xalqların da məskunlaşdığı məkandır. Burada müxtəlif etniklər birgə yaşayışın nümunəsini illərdir ki, qoruyub saxlayırlar. Assimiliyasiya olunanda, təbii ki, milli sərvətlərdən sayılan din, dil, mədəniyyət, etnoqrafiya da yerli xalqın təsiri altına keçir. Azərbaycanda isə vəziyyət tamamilə eksinədir. Burada azsayılı xalqların dillərinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanması, inkişafına hər cür şərait yaradılmışdır.

Etnik qrupların nümayəndələri özlərini bu ölkənin azadfikirli, bərabərhüquqlu vətəndaşları sayırlar. Bununla belə, hər bir qrup özünəməxsus fərqli mədəniyyətlərin elementlərini də qoruyub saxlayır ki, bu isə multikultural dəyərlərə daim diqqət ayıran Azərbaycanın dövlət siyasetinin prioritətlərində birinə çevrilib. Təbii ki, bu mədəni integrasiya məişət həyatında, sənetkarlıqda, mətbəx və müxtəlif mərasimlərdə özəksini tapmaqdadır.

Öncədən deyək ki, azsayılı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanmasında onların yaratdıqları musiqi və folklor kollektivlərinin rolü daha böyükdür. Bu mənada Lənkəran bölgəsində yüzillərdir ki, məskunlaşmış talişlərin folklor nümunələrini yaşadan "Lənkəranlı nənələr", eləcə də respublikamızın şimal qütbündə yaşayan avarların məşhur "Avar rəqs qrupu" və sair azsayılı xalqların mədəniyyətinə aid olan bu cür nümunələrin sayı az deyil.

Yeri gəlmışken, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsayılı xalqların folkloru bölməsi də fəaliyyət göstərir ki, məram və məqsədi etniklərin mədəniyyətinin qorunub saxlanmasında müəyyən funksiya daşımaqdır. İnstitutun Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının fikrincə, 2012-ci ildə yaradılan bölmənin əsas məqsədi azsayılı xalqların folklorunun toplanmasından, sistemləşdirilməsindən və tədqiqinin aparılmasından ibarətdir: "Azərbaycan tolerant və polietnik dövlətdir. Respublika rehbərliyinin yürütdüyü siyasetin əsas məqsədlərindən biri dövlətin polietnik kütłəsinin - ölkənin



mədəni genofondunun əsasının qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrini, mənəviyyatını və ənənəvi təriyə sisteminə cəmləşdirir. Ölkəmizdə özünəməxsus "etnik intibah" ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, toleranlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları özəksini təpib. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşlarının süründə üç komponentin vəhdəti kök salıb: bular öz etnosuna mənsubluq haqqından (ister azərbaycanlı, ister tatar, ister taliş, isterse də rus olsun), milli ənənələrinə və xalqın tarixinə hörmət və məhəbbət hissindən, milli di-

lin və mədəniyyətin öyrənilməsi məyillərindən ibarətdir".

Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində və mədəniyyətindəki bir çox mütərəqqi amilləri öyrənərək, onları qarşılıqlı surətdə inkişaf etdirib. Ümumi birgə yaşayış qaydalarına əməl olunma bu xalqları bir-birinə daha da yaxınlaşdırıb, lakin onlar öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayıb. Tələkanallarda və efridə milli azlıqların etnik-mədəni heyati, etnoqrafiyası barədə müntəzəm materiallar verilir. Milli azlıqların six yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Respublikamızda azsayılı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədile mədəniyyət mərkəzləri yaradılıb. Bunnlardan biri Taliş Mədəniyyət Mərkə-

zidir. Bu mərkəzdə Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahni kollektivləri fəaliyyət göstərir və onların repertuarında Azərbaycan xalq mahniları ilə yanmış, azsayılıların folklor nümunələri de yer alır.

Yerli əhalisi ilə six qaynayıb-qarışan azsayılılardan biri də avarlardır ki, əsasən Balakən rayonunun Qabaqcıl qəsəbəsində, Katex, Gərəklı, Mahamalar kəndlərində yaşayır və İslam dininə etiqad edirlər. Avar Mədəniyyət Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dilinin özünəməxsusluğunu qorunub

də fəaliyyətlər ilə seçilir. Oğuz rayonunun Calud kəndində yaşayış-yaratmış Dulgəroğlu Aşıq Əvək üç dildə - Azərbaycan, udi, erməni dillərində yazıb-yaradıb, həm də aşiq kimi tanınıb. Balakənin Qaysa kənd mədəniyyət evinde avarlara məxsus "Cahan" folklor ansamblı, oğlanlardan ibarət "Qafqaz", Şəmbəl kənd mədəniyyət evinde "Qızlar", Mahamalar kənd medəniyyət evinde "Təbəssüm", Zaqatalada qızlardan ibarət "Alazan" rəqs qruplarının da adlarını çəkmək olar".

Onu da deyək ki, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan saxurların qızlardan ibarət "Lilay" rəqs ansamblı fəaliyyət göstərir. Bundan savayı, Suvagil kəndində Aşıq Nəzir yeddi dildə ifa edən sənətkarlarından



saxlanmasına xidmət etməkdir. Bu mərkəzin nəzdində Qafqaz rəqsleri öyrədiyi "Qafqaz" və qızlardan ibarət "Alazan" rəqs ansambları var. Milli ırsın qorunub saxlanması, eləcə də həlaliye göstərilən mədəni xidmət işində Balakən rayonunda yaşayan hər etnikin, azsayılı xalqların nümayəndələrinin adət-ənənələri təbliğ olunur.

Həmsöhbətim Mətanət Yaqubqızı bildirir ki, məsələ yalnız onların mədəniyyət mərkəzlərinin olmasından ibarət deyil. Burada söhbət onların yerli etnosla, eyni səviyyədə təbliğindən gedir: "Respublikamızda folklor nümunələrinin rəngarəngliyi də məhz bundadır. Qəbəlinin Nic qəsəbəsindən və Oğuz rayonunda yaşayan udilərin "Orayın" mədəniyyət mərkəzi fəaliyyət göstərir. Udilərin Nic qəsəbə mədəniyyət evi nezdində fəaliyyət göstərən "Cəngi" rəqs ansamblının səs-sorğu hər yerdən gəlir və rəsmi dövlət tədbirlərin-

biri olub. Bu kənddə hazırda "Qismət" ansamblı fəaliyyət göstərir. Ansamblın üzvlərindən biri olan Turac Turacovun atası məşhur tənbur ifaçısı Turacov Musa Qaziməhəmməd oğlunun davamçısıdır. O, Azərbaycan və saxur dillərində ifa edir.

Qax, Zaqatala, Balakən ərazisində yaşayan ingiloyları da özəl kollektivi var. Əliabad kəndində "İngiloy" folklor ansamblı fəaliyyət göstərir. Bu kəndin yetirmələrindən olan Aşıq Hüseyin Əliabadlı Azərbaycan, ingiloy, gürcü dillərində yazıb-yaradıb. Aşıq Camal isə bu gün də Azərbaycan, ingiloy və gürcü dillərində çalışıb-cağırıb.

Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bir dəfə də olsun dini və etnik adəvet, sayından asılı olmayıraq, dini azlıqlarla münsabətde ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azsayılı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu ehətə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılara təqdim edilir.

Azərbaycan adlı məməkətin etnik mənzəresi - göyqurşağı kimi rəngarəng. Burada kimse digərinin haqqını heç zaman pozmayıb. Biri digərinin milli mədəniyyətini, adət-ənənəsini qoruyub saxlamağa mane olmayıb. Onlar bir ailədirlər: azərbaycanlı. Elə dünyaya da məhz azərbaycanlılıq məfkurəsindən baxırlar...



Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"